



DÖVLƏT
VERGİ
XİDMƏTİ

Nəzarət-kassa aparatının çekində əks olunmalı məlumatlarda dəyişikliklər edilmişdir

Nəzarət-kassa aparatının çekində aşağıdakı məlumatların əks etdirilməsi tələb olunur, əks halda, bu, çeki təqdim edən vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsinə səbəb olmaqla yanaşı, ödənilmiş ƏDV-nin alıcıya qaytarılmasından imtinaya əsas verir:

- ❖ vergi ödəyicisinin adı;
- ❖ VÖEN-i;
- ❖ çekin vurulmasının tarixi və saati;
- ❖ təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
- ❖ malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin **dərəcəsi** və məbləği);



- ❖ **cari növbə** ərzində vurulmuş çeklərin sayı və **çekin nömrəsi**;
- ❖ nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
- ❖ nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);
- ❖ malın sürətli məlumat kodu (Quick Response Code);
- ❖ ödənilmiş məbləğ;
- ❖ **avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ**;
- ❖ müştəriyə qaytarılan məbləğ (malın **və ya xidmətin (işin)** dəyərindən artıq ödənilən hissə üzrə);
- ❖ nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
- ❖ ödənişin forması və üsulu (**nağd, nağdsız, bonus, hədiyyə kartı**);
- ❖ çekin növü (satış, geri qaytarma və ya **ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş**);
- ❖ nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
- ❖ **geri qaytarma, ləğvetmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator)**;
- ❖ **nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcılığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator)**;



- ❖ **yanacaqdoldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.**

Qeyd: Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 01.01.2023-cü il tarixdən etibarən yeni əlavə edilmiş müddəalar tünd rəng ilə fərqləndirilmişdir.

Məlumatınız olsun ki:

yuxarıda sadalanan məlumatların əks olunmadığı çeklərin təqdim edilməsinə görə vergi ödəyicisinə

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində
- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.